



Bu ilin 9 ayında  vv lki il  nisb t n D vl t Neft Fondunun g nd lik g lirl ri 20 milyon, aylıq g lirl ri is  600 milyon manatdan  ox artıb.

DNF-nin valyuta m z nn l rinin d yiřm sindən yaranan f rql r g r  x rci 968,7 milyon manat t řkil edib.

Fond v saitl rinin idar  olunmasından  ld  edil n g lirl rinin 178,9 milyon manata q d r artımına m v ff q olub.

D vl t Neft Fondu (DNF) bu ilin 9 ayı  riznd   ld  etdiyi g lirl r v  x rclem l ri bar d  a ıqlama yayıb. M lum olub ki, DNF-nin b dc  g lirl ri son 9 ayda 14 milyard 437,2 milyon manat, b dc  x rcleri is  8 milyard manat t řkil edib. Bu is  o dem kdir ki, DNF-nin orta hesabla aylıq g liri 1,6 milyard manat, g nd lik qazancı is  53 milyon manat olub. Bu g lirl rin 93 faizindən  oxu v  ya 13 milyard 441,6 milyon manatı 2018-ci ilin yanvar-sentyabr ayları  rzində neft v  qaz saziřl rinin icrasından daxil olub. Yerd  qalan 7 faiz  q d ri v  ya 995,6 milyon manatını ARDNF-nin v saitl rinin idar  olunmasından  ld  edil n g lirl r t řkil edib.

DNF-nin bu ilin 9 ayında b dc  g lirl ri  t n ilin eyni d vr  il  m qayis d  64,2 faiz v  5 milyard 643,8 milyon manat  ox olub. Bu is  o dem kdir ki, bu ilin 9 ayında DNF-nin aylıq g lirl ri  vv li ilin eyni d vr  il  m qayis d  600 milyon manatad k, g nd lik g lirl ri  vv li il  nisb t n 20 milyon manatdan  ox artıb. Bunun bařlıca s b bi d nya bazarındaki y ks k neft qiym tl ridir.

Hesabat d vr   rzində DNF 7 milyard 788,0 milyon manat v saiti v  ya c mi x rclem l rinin 97,35 faizini d vl t b dc sin  transfert edib. Bununla yanařı, bu ilin 9 ayında qa qın v  m cburi k  k n ail l rinin m skunlařdırılması v  sosial-m iř t v ziyy tinin yaxıılařdırılması  zr  t dbirl rin h yata ke irilm sin  138,6 milyon manat, Samur-Abřeron suvarma sisteminin yenid n qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni d mir yolu layih sinin maliyy l řdirilm sin  16,7 milyon manat v sait, "2007-2015-ci ill rd  Azərbaycan g ncl rinin xarici  lk l rd  t hsili  zr  D vl t Proqramı"nın maliyy l řdirilm sin  is  5 milyon manat v sait

y n ldilib.

D vr  rzində DNF-nin valyuta m z nn l rinin d yişm sindən yaranan f r  g r  x rci 968,7 milyon manat t şkil edib. Bu daha  ox avro, funt sterlinq, t rk lirəsi, rus rublu v  valyuta s b tində olan dig r valyutaların m z nn sində baş ver n d yişiklikl rl   laq dardır.

D nya bazarında neftin qiym tinin proqnozlaşdırılıandan y ks k olması s b bind  2018-ci il oktyabrın 1-  DNF-nin aktivl ri ilin  vv li il  m qayis d  8,88% artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına b rab r olub. Aktivl rin artımında pozitiv tendensiya  sas n d nya bazarında neftin qiym tinin bahalaşması hesabına t min olunub. Lakin, bununla yanaşı, DNF d vr  rzində v saitl rin idar  olunmasından  ld  edil n g lirl rinin 178,9 milyon manata q d r artımına m v ff q olub. Hesab edir m ki, bu Fondun yegan  nailiyy ti hesab oluna bil r.